

# ERMƏNİ VANDALİZMİ

Azərbaycan torpaqlarına köçürülmüş ermənilər öz mövqeləri ni möhkəmləndirmək üçün 1905-ci ildən yerli əhaliyə qarşı planlı və kütlevi silahlı basqınlar etmiş, təxribatlar aparmış və hücumlara məruz qoymuşdur. Təkcə 1905-1907-ci illərdə ermənilər onlarla genişmiqyaslı əməliyyat həyata keçirmiş, azərbaycanlılara məxsus yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirməklə soyqırımı siyasetini daha da genişləndirmişlər. Bundan sonra qədim yurd-ylərimiz olan İrəvanda zaman-zaman soydaşlarımız təqiblərə məruz qalmışdır. 1918-1920, 1930-1940, 1948-1952 və 1988-ci illərdə bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşmüşdü.

1918-ci il martın 26-dan aprelin 1-nə kimi Şaumyan, Arakelyanı və Əmiryanın ideya mülliifliyi ilə kütlevi qırğınlardırıldı. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakın məhz etnik və dini mənsubiyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar vəhşicəsinə dağdırılmışdır. Sonrakı dövrlərdə daha da azgınlaşan erməni millətçiləri havadarlarının köməyi ilə qeyri-insani əməllərini davam etdirmiş, Bakı, Şamaxı, Quba qəzalalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, Lənkəran, İrəvan və digər bölgələrdə kütlevi qətlər, talanlar və etnik temizləmələr həyata keçirmişlər.

Sözügedən bölgələrdə erməni şovinistləri tərəfindən otuz min-dən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan öz doğma, qədim torpaqlarından qovulmuşdur. Təkcə Bakida on bir mine yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürilmiş, onların çoxunun meyitləri tapılmamışdır.

O dövrün tarixçilərinin və şahidlərinin dediklərinə görə, şəhər

yerdən və havadan bombardman edilmişdi. Dinc azərbaycanlı əhalini diri-dirisi su və neft quyularına, dənizə, yanar təndirləre atırdılar ki, tərətdikləri cinayətin izini itirsintər. Hamile qadınların qarınları süngü ilə deşilir, köpür uşaqlar divarlara mixlanır, qadınlar hörüklerlə bir-birine bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyət soruşturulmurdu. Öldürmək üçün "Türk, müsəlman" olmaq kifayət edirdi. İş o yere çatmışdı ki, daşnaklar "biz, bolşevik, sosialist bilmərik, müsəlmənsan, kifayətdir", - deyə hətta müsəlman sosialistlərini belə qırıldılar...". Şamaxıda 58 kənd dağdırılmış, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilmişdir.

Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Uzaqyuran topla Təzəpir məscidi zədələnmişdi.

Bu qanlı faciə zamanı Bakı şəhəri camaatından 400 milyon manatlıq daş-qas və emlak müsadire olunmuşdur. 1918-ci ildə tərədilən bu faciə zamanı daşın-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağitmışlar.

1918-ci ildə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da erməni faşistləri tərəfindən soyqırımı məruz qalmışdır. Belə ki, erməni quldurları "böyük Ermənistən" yaratmaq üçün Qərbi Azərbaycandakı müsəlman əhalini oradan çıxarmağa çalışırdılar. Həmin il aprel ayının sonunda bu ərazidə 199 müsəlman kəndi dağıldı.

Bu ağır və olduqca çətin günlərdə Nuru Paşanın, Mürsəl Paşanın rəhbərlik etdiyi türk ordusu xalqımızın imdadına çatdı. Əfsanəvi general-leytenant Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İsləm Ordusu xalqımızın azadlığı və istiqlaliyyəti uğrunda böyük şücaət və qəhrəmanlıq göstərdi. Bakını erməni faşistlərindən azad edərkən minlərlə türk oğulları qəhrəmanlıqla həlak oldular. Qafqaz İsləm Ordusunun verdiyi bu şəhidlər bugünkü gənciliyimiz üçün unudulmazdır.

Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasetinin uzun tarixi olsa da, yalnız ümummilli liderimiz Heydər Əliyevin respublikaya xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışından sonra xalqımıza qarşı tərədilmiş soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, həmin cinayətlərə



düzgün siyasi və hüquqi qiymət verilməsi üçün məqsədyönlü işlər aparılmışdır. Azərbaycanlılara qarşı müxtəlif illərdə mütəmadi olaraq tərədilmiş soyqırımı cinyətlərinə məhz ilk dəfə ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" ferman ilə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü dövlət səviyyəsində soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir. Bu kütlevi və amansız qırğını aktı erməni qəsbkarlarının Azərbaycan xalqının varlığını, dövlətciliyini, dövlət müstəqilliyi uğrunda mücadiləsini, ərazi bütövlüğünü hədəf almış məqsəd-yönlü irticaçı siyasetinin növbəti qanlı səhifəsi olmaqla, həm də bütün insanlığa qarşı cinayətdir və bəşər tarixində insanlığa qara lekədir.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl fealiyyət uğurla davam etdirilmişdir. Dövlət başçısı Azərbaycan xalqına və dünyaya icti-

maiyyətine müraciət-lərində azərbaycanlılara qarşı tərədilən faciəni insanlığa qarşı ən qəddar və amansız kütlevi terror hadisə-rindən biri kimi qiymətləndirib.

İkili standartlara və ermənipərest qüvvələrin təzyiqlərinə baxma-yaraq, beynəlxalq ictimaiyyət aşkar faktlar qarşısında əsl həqiqəti artıq etiraf etməli olublar. Bu baxımdan, soyqırımı qurbanlarının xatirəsini anma bütün dünyada getdikcə daha geniş xarakter almışdır. Ermənilərin tərətdikləri soyqırımdan uzun illər ötməsinə baxmayaraq, bu vəhşiliklər, barbarlıq, soydaşlarımızın başına gətirilən müsibətlər xalqımızın qan yaddaşında əbədi iz buraxılmışdır. Bu faciəni xalqımız heç vaxt unutmayacağı...

Bəli, 31 mart azərbaycanlıların soyqırımı bəşəriyyətə, insanlığa qarşı tərədilən erməni vandalizmini tam təsdiqləyən əyani dəlliildərdir.

Zabit XƏLİLOV,  
"Respublika".